

Təhsilin sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə transformasiyası: itirdiklərimiz və qazandıqlarımız

“Azərbaycan müəllimi” qəzeti təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyevin Azərbaycan Avropa Məktəbində Azərbaycan Müəllim İnkışaf Mərkəzinin təşkil etdiyi “Transformasiya üçün təhsil” TEDx konfransındaki çıxışının aktuallığını nəzərə alıb həmin çıxış dərc edir.

Müəyyən olunmuş mövzuya görə mən dərhal təhsildən danışmalı idim. Yəqin siz de bunu gözleyirdiniz. Bilirəm ki, təhsillə bağlı əksəriyyətinizin qayğıları, özünüzün, yaxınlarınızın, övladlarınızın, sizə əziz olan bütün uşaqların və yeniyetmələrin təhsili ilə bağlı ciddi düşüncələriniz var. Ölkə təhsilinin sabahı hamımızı düşündürür. Bəlkə də məndən elə sözlə eşitmək istəyirsiniz ki, planlarınız qətilaşsin, ya dəyişsin, ya da her şeyin yolunda olduğuna əmin olasınız.

Amma mən indi acliqdan danışmaq istəyirəm. Bəli, məhz acliqdan. Sizə də yaxşı bəllidir ki, tarixin müxtəlif dövrlərində bəşər övladlarının böyük qismi acliqla üz-üzə qalıb və həttə acliq bəzən böyük inسان kütłələrinin sonuna çıxb.

Ac adamı indi də təsəvvür etmək olar, sahərdən axşamacan, ya sabahacan ac qalan adımı... Onun halını, əsən əllərini, rəngini dəyişən dodaqlarını, qırpinan gözlərini xəyalımızda canlandıra bilərik. Aci mənzərə alınacaq. Amma bir də əksəriyyətin acliq yaşadığı kənd və şəhərləri, ölkələri düşünün. Acliq qorxunc və zalimdır. Onu sadəcə düşündükdə də dəhşətli mənzərə adımı çasdırır.

Bəşər tarixinin böyük hissəsi acliqla keçilib. Bunu heç kim inkar etmir. Mən indi acliqla bağlı çox acı tarixi olaylar xatırlada bilərem. Amma bu acliq bir az da gülüş qatsaq, fransız kralıçası Mariya Antuanettanın çörək istəyən ac xalq haqda dediyi sözləri hamımız bilirsiniz: “Çörək yoxdursa, tort yesinlər!”

Bu gün siz kəndə getsəniz, görəcəksiniz ki, dadlı kənd məhsulları - kəndin çörəyi, bali, qaymağı, əti, toyuğu, tərəvəzi, göyərtisi adamı iştaha getirir. Aqrar gözəllik deyə bilərsinizmi buna? Bəli, deyə bilərsiniz. Bilirsiniz ki, aqrar dövr özündən əvvəlkine nisbətən artıq irəli bir cəmiyyət idi. Amma bəşəriyyət özünün aqrar dövründə, yeni əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu dövrədə daha böyük, daha dəhşətli acliqlar yaşamışdı. “Yağmadı yağış, bitmedi qamış” dövrü idi. Hətta onu da demək olar ki, sənaye dövrü acliqlara qarşı yarandı. Təhsil də acliq qarşı düşünləmiş layihə kimi baxmaq olardı. Sənaye özünün yeni üsul və qurğuları ilə istehsalı artırımalı, acliq da yox etməli idi. Maarifçi baxışlarında xeyli mənəvi və ictimai hədəflər də vardi. Amma sənaye dövründə təhsilə əsasən əməyi həyata keçirənləri hazırlamaq vasitəsi kimi baxırdılar. Təhsil sənaye üçün işçilər hazırlayırdı. Aqrar dövrün arxada qalması kənd təsərrüfatının aradan qalması deyildi, amma indi ona da yardımçı olan və yalnız onunla kifayətlənməyən yeni istehsal sahələri - sənaye yaranmışdı. Üssular, qurğular, gübrələr, vasitələr yardımına gəlmışdı. Sənayeye yaxından yardımçı olan yeni təhsil modeli də yaranmışdı. Sənaye dövrü postsənaye dövrünə yaxınlaşanda artıq acliq kifayət qədər qalıb gəlinmişdi. Acliq tamam yox olmamışdı, amma ondan qurtulmağın yolları tapılmışdı. Yeni situasiya və yeni istehsal sahələri yaranmışdı. Əhalinin daha çox hissəsi artıq sənaye və aqrar sektorda çalışırdı. Xidmət sahələri böyümiş, yeni növ məhsulun istehsalına başlanılmışdı. Bu məhsulun adı bilgi idi. Yəni postsənaye dövrü gəlmışdı. Bilgi çığı, informasiya cəmiyyəti adlandırmaq olardı onu. İkinci Dünya müharibəsi bitmiş, hətta kənd təsərrüfatı məhsuldarlığının bolluğu bəzi ölkələrdə bazarı öldürmüş və böhran yaratmışdı. Bəli, məhz bolluqla böhran yaranmışdı.



Məhsul çox idi və bu səbəbdən ucuzlaşdırıcı üçün istehsala maraşlığı öldürmüdü. Amma artıq acliq qalıb gəlməyin yolları tapılmışdı. Acliq, kasıbılıq, safalət yene haralarda xeyli mənəvi və ictimai hədəflər də vardi. Amma sənaye dövründə təhsilə əsasən əməyi həyata keçirənləri hazırlamaq vasitəsi kimi baxırdılar. Təhsil sənaye üçün işçilər hazırlayırdı. Aqrar dövrün arxada qalması deyildi, amma indi ona da yardımçı olan və yalnız onunla kifayətlənməyən yeni istehsal sahələri - sənaye yaranmışdı. Üssular, qurğular, gübrələr, vasitələr yardımına gəlmışdı. Sənayeye yaxından yardımçı olan yeni təhsil modeli də yaranmışdı. Sənaye dövrü postsənaye dövrünə yaxınlaşanda artıq acliq kifayət qədər qalıb gəlinmişdi. Acliq tamam yox olmamışdı, amma ondan qurtulmağın yolları tapılmışdı. Yeni situasiya və yeni istehsal sahələri yaranmışdı. Əhalinin daha çox hissəsi artıq sənaye və aqrar sektorda çalışırdı. Xidmət sahələri böyümiş, yeni növ məhsulun istehsalına başlanılmışdı. Bu məhsulun adı bilgi idi. Yəni postsənaye dövrü gəlmışdı. Bilgi çığı, informasiya cəmiyyəti adlandırmaq olardı onu. İkinci Dünya müharibəsi bitmiş, hətta kənd təsərrüfatı məhsuldarlığının bolluğu bəzi ölkələrdə bazarı öldürmüş və böhran yaratmışdı. Bəli, məhz bolluqla böhran yaranmışdı.

2. Sənaye dövrü - əsas struktur firma və korporasiyalar idi.

3. Postsənaye dövrü - əsas struktur bilgini, bilim adamlarını, bilən adamları yaranan və paylayan universitetlərdir. Gördünümüzü, sənaye dövründən sonra təhsilin modeli və rolü necə dəyişdi. Sənaye dövründə təhsil sənayeyə, əməye bağlı idi. Postsənaye dövründə o, müstəqil və mərkəzi mövqedədir.

Bu gün təhsil klassik maarifçilərin dediyi mənəvi vəzifəni də yeri yetirir, sənaye dövründəki kimi işi bilən əməkçilər də yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır. İndi yəni dövr də o qədər tez gəlir ki, acliq demək olar - gələcək də tez ortaya çıxır. Dünən sehri güzgü ilə danişmağı nağıl edən adamlar bu gün ağıllı telefonlarla videogörüntü

ilə danişmağı adı hal sayır.

Yəni acliq hekayəsinin bitməsi təkcə qarınların doydurulması deyil.

100 il bundan qabaq orta əmək oləkələrdə 30 yaşın cəvərində idisə, bu gün Avropada orta əmər 80-ni ölübü. Nə vaxtsa kralların ailəsində uşaq ölümü o qədər çox idi ki, bəzən varis tapmaq çətin olurdu. Bu gün isə normal ölkələrdə bu göstərici 1%-in altındadır. Tarix boyu Azərbaycanda ürək və qəlb barədə yalnız gözəl şeirlər yazılırdısa, bu gün ürəkköçürmə əməliyyatları həyata keçirirlər.

Harvardlı alim Deniel Bell 1959-cı ildə postsənaye anlayışını bizə bəxş edəndə, yəqin ki, yeni dövrün bu qədər böyük üfüqlərə sahib olacağını düşünməzdii.

Əzizlərim, acliqla mübarizə dövrü mahiyyətəcə arxada qalıb, indiki dövr insanı bütün bələlərdən qurtarmaq və ya daha böyük imkanlara sahib olmaq dövrüdür.

Və gördünüz ki, təhsil bu dövrün mərkəzində dayanıb. Universitetlər yeni dövrün baş məhsuslarıdır. Rəqabətə davamlılıq, sürət, məhsuldarlıq, innovasiya və az qala hər fayda oradan gəlir. Təhsildən gəlir. Kimsəsə bu dövrə hələ yaxşı ayaqlaşa bilmirsə, o demək deyil ki, bu dövr uğurlu deyil. İndi acliq hekayəsinin bitirib, ayaqlaşmağa qayıdaq. Ayaqlaşa bilirikmi? Burada qırxayaq haqda məşhur şeir yadına düşür. Uilyam Harveyin şeiri:

*Biri vardi, biri yoxdu,
şəhər bir qırxayaq vardi,
Qurbağə bir söz soruşub,
onu cəncələ saldı.
“Hansi ayağından sonra hansı
ayağın gəlir?”
Qırxayaq bərk fikrə getdi, sonra
duruxub qaldı,
İndi yazıq çəşbaş olub,
daha yeri yə bilmir.*

Baxırıq, nələrimiz var, baxırıq ki, bizə lazım olan 40 şey var. Amma postsənaye dövrünün bütün tələbləri olmadıqda, o 40 şey, şeirdə deyilən kimi, bir birinə dolaşır - qırxayağın ayaqları kimi. Biz ayaqlaşa bilmirik. Universitetlərimiz ayaqlaşa bilmir. Başlanğıclar var, amma ayaqlaşa bilmirik. Bu, reallıqdır. Bəziləri düşüne bilər ki, elə ölkələr var universitetləri qədimdir, ona görə irəlidədir. Amma tamam tərsinədir. O universitetlər qədim də ola bilər, cavan da, amma yeni olmalıdırlar. Cənubi Koreyada olunduqca gənc bir universitet yaratdır, Koreya İrəli Texnologiyalar Universiteti (KAİST) bu gün ABŞ universitetləri ilə rəqabət aparır. Onu yaratmaq üçün ABŞ-in əfsənəvi Massaçusets Texnologiya İnstitutunun köməyində istifadə etmişdir. Çox sadər məsələ! Universitet qocalmaz, yeni, təzə-tər qalar. Təhsil də həmçinin. Bizim müasirliklə ayaqlaşmağımız üçün təhsilimiz cavan, iti ayaqları olmalıdır. Möhkəm və yeri yə bilən. Bu gün dünyada ən iti qacaq ayaq azərbaycanlı idmançıya məxsusdur. Amma təhsilimiz ayaqlarının iti olmasından ötrü işlər görüləlidir. Bilgi məhsula çevriləlidir. Bilgili insan kapitala çevriləlidir. Bunun yolunu bilirikmi? Çox vacib sual budur.

Nüfuzlu Kolumbiya Universitetində 2005-ci ildən “Bilməmə” kursları tədris olunur. Universitetə məşhur alımlar dəvət olunurlar ki, onlar nələri bilmədikləri haqqında danişsınlar. Müxtəlif sahələrin alımları danişsınlar ki, onlar nəyi bilmək istəyerdilər, onların düşün-

cəsinə görə daha vacib olanlar nədir, zəruri bilikləri necə almalıdır? Bu kurslarda əsas diqqət ona ayrılır ki, dərsliklərdə nə yoxdur, buna görə də tələbələrdə nəyi bilmədikləri, nəyi bilmək istədikləri haqqında düşüncələri oyadırlar.

Bizim təhsil bilgi verməklə yanaşı, insanımıza bilmədikləri haqda da düşünməyi öyrətməlidir. Bizim təhsil bilinməyənləri axtarmağa başlamalıdır.

Postsənaye dövrü budur.

Mənə, biz özümüzə sual etməliyik, biz postsənaye cəmiyyəti olmuşum? Nə qədər olmuşuq? Biliyin statusu dəyişibmi? Bilik güclü məhsula çevrilibmi?

Bizim buradakı mövzunun adı əslində, çox maraqlıdır: “Təhsilin sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə transformasiyası: itirdiklərimiz və qazandıqlarımız”. Heç nə itirməyəcəyik. Nə qazanacaqıq?

Qazanc haqda düşünməyin də yeri yoxdur burada. Bu, bizim dövrümüzdə mövcud olmağın doğru yoldur. Ayaqlaşmaq yoludur. Ayaqda durmaq yoludur. Yəni təhsilin hekayəsi acliqdan başlayır və ayaqlaşmaqla bitməlidir.

Təhsilin hekayəsi sonanın yazılmalıdır. Ayaqlaşmaya qədər yazılmalıdır.

Postmodernist filosof R.Rorti iki növ təhsili fərqləndirir: mövcud ənənəvi mədəniyyətə qoşulma və sərbəst cəhdələr, öz təcrübə və mülahizələrinin nəticələrinin dərk edilməsi hesabına müasir mədəniyyətin müxtəlifliyinə qoşulma.

Postmodernistlər müasirlərin diqqətini canlı və mürəkkəb həqiqətin birxətti doqmaya çevriləməsi təhlükəsinə cəlb edirlər. Tənqidli pedaqogika istənilən digər pedaqogikanı məcbur edir ki, bir şeyi daima nəzərdə saxlasınlar: insan öz yanlış fikirlərinin əsirinə çevrilməyib ki?

Deviz belədir: “Özüne kənar danışmaqın vaxtı deyilmi? Bəli, özümüzə kənardan baxmağı bacarın.”